

LEYLA MƏMMƏDƏLİYEVƏ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
E-mail: lmammadova@hotmail.com

BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASININ MÜASİR BEYNƏLXALQ-GEOSİYASİ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ YERİ, ROLU VƏ AZƏRBAYCAN

Açar sözlər: BMT Təhlükəsizlik Şurası, qərarların qəbul edilməsi mexanizmi, sanksiyaların tətbiqi, Azərbaycan.

Ключевые слова: Совет Безопасности ООН, механизм принятия решений, применение санкций, Азербайджан.

Key words: UN Security Council, decision-making mechanism, imposition of sanctions, Azerbaijan.

Son onilliklərdə, xüsusən XXI yüzillikdə müasir dünya siyasətində və beynəlxalq münasibətlərdə beynəlxalq təşkilatların rolu get-gedə artmaqdadır. Onlar dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli diplomatiyanın həyata keçirilməsi üçün mühüm mexanizmdir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın təxminən iki yüz dövlətini birləşdirən ən universal beynəlxalq strukturdur. BMT-nin əsas hədəfləri isə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, dövlətlərin arasında dostluq əlaqələrinin inkişafına kömək etməkdir. BMT həm də dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir məkandır.

Beləliklə, BMT-nin, onun çoxsaylı profil strukturlarının, xüsusən beynəlxalq təhlükəsizliyin təmin edilməsi və bütün planetdə sülhün qorunub saxlanması işində geniş səlahiyyətlərə malik olan Təhlükəsizlik Şurasının fəaliyyəti, heç şübhəsiz, müasir beynəlxalq geosiyasi münasibətlər sistemində mərkəzi yerlərdən birini tutur.

Xüsusən ona görə ki, dünya ziddiyyətli meyillərlə əlamətdar olan global dəyişikliklər dövrünə qədəm qoyub. Dövlətlərin regional və kontinental birlikləri əməkdaşlığı genişləndirmək və müstəqilliklərin qarşısını almaq və milli maraqların toqquşması ilə bağlı müəyyən mübahisəli məqamları tənzimləmə yollarını razılaşdırırlar. Müasir kommunikasiya vasitələrinin və dünya ticarətinin təsiri altında, həmçinin dövlətlərin öz müstəsna hüquqlarının bir hissəsini onların ərazisində fəaliyyət göstərən təşkilatlara güzəşt etmək qərarına görə milli sərhədlər silinir və aradan qalxır. Eyni zamanda, millətçilik təzahürləri və müstəqillik iddiaları yenidən özünü göstərir və ciddi etnik, dini, sosial, mədəni və başqa ziddiyyətlər dövlətlərin birliyinə meydan oxuyur [1].

Bununla əlaqədar, yeni yüzillikdə BMT-nin Təhlükəsizlik Şurasının müasir dünyada rolu məsələsi xüsusilə aktuallaşıb. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması BMT-nin Nizamnaməsində əsas məqsəd kimi müəyyən edildiyi vaxtdan bəri dünyada baş vermiş dəyişikliklərə baxmayaraq, təşkilatın fəaliyyətində bu istiqamət əvvəlki kimi prioritetlidir. İkiqütblü sistem dağılandıqdan sonra beynəlxalq terrorizmin qüvvələrinin fəallaşması, milli, ərazi və başqa zəmində dövlətlərarası və daxili silahlı münaqişələrin kəskinləşməsi nəticəsində Təhlükəsizlik Şurasının əhəmiyyəti daha da artıb. BMT-nin fəaliyyətinin məhz bu tarixi mərhələsində Təhlükəsizlik Şurasının əhəmiyyətinin və nüfuzunun bu qədər artmasının bir sıra səbəbləri vardır. Regional böhranların və münaqişələrin tənzim-

lənməsinə dair ən mühüm qərarların qəbul edilməsi prosesində Təhlükəsizlik Şurası planetdə sabitlik üçün bilavasitə cavabdeh bir orqan kimi ön plana keçib [2].

XX əsrin son illərində Təhlükəsizlik Şurası sülhün qorunub saxlanması məsələlərində ilk dəfə təşkilatın bütün üzvləri adından real fəaliyyət göstərən kollektiv orqan kimi işləməyə başladı. BMT-nin Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin hərəkətlərində yekdilliyə nail olunması bu dövrün ən əhəmiyyətli siyasi hadisəsi oldu.

Həmin dövrdə Təhlükəsizlik Şurası BMT-nin Nizamnaməsinin geniş şərhə əsasında onun sonrakı fəaliyyəti üçün mühüm presedentlər olmuş bir sıra qərarlar qəbul edib. Yuqoslaviya və Ruanda tribunallarının yaradılması, İraq-Küveyt münaqişəsi zamanı qətiyyətli hərəkətlər, Kamboca böhranının tənzimlənməsində fəal iştirak, "Lokerbi işi" və bir sıra başqa qərarlar bu qəbildəndir [3].

1990-cı illərdə sülhün qorunub saxlanması üzrə əməliyyatların sayı nəzərəcərpacaq dərəcədə artdı. 1945-1987-ci illərdə BMT bu və ya digər regionda sülhün qorunub saxlanması üzrə 13 ixtisaslaşdırılmış struktur təsis etdiyi halda, 1989-1995-ci illərdə Təhlükəsizlik Şurası iyirmidən çox bu cür təşkilat yaradılması haqda sərəncam verib, sanksiyalar üzrə bir sıra komitələr təsis edib [4].

BMT-nin Təhlükəsizlik Şurası BMT-nin Nizamnaməsinin VII fəslə əsasında getdikcə daha qətiyyətli fəaliyyət göstərməyə başlayıb. Belə fəaliyyətə nümunələr kimi, o cümlədən əvvəlcə daxili münaqişələr hesab edilən hadisələrin vəziyyətin sabitliyini poza biləcək, beynəlxalq sülhə və təhdidə və ya onun pozulmasına gətirib çıxara biləcək münaqişələr kimi tövsif olunmasını (Ruanda); insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması hallarının sülhə və təhlükəsizliyə təhdid və ya sülhün pozulması kimi tövsif olunmasını (Bosniya və Herseqovina, Kamboca); terror aktları ilə əlaqədar yaranan vəziyyətlərin sülhə təhdid kimi tövsif olunmasını ("Lokerbi işi") və başqalarını göstərmək olar [5].

Bütövlükdə, qarşıdurmanın başa çatması və Təhlükəsizlik Şurasının "soyuq müharibə"nin doğurduğu iflic vəziyyətindən çıxması ilə əlaqədar, 1990-cı illər onilliyi Birləşmiş Millətlər Təşkilatının fəallığının zirvəsi oldu [6].

Eyni zamanda, XXI əsrin əvvəlində başlanmış dünya iqtisadi böhranı, BMT-nin rolunun paradoksal dərəcədə kəskin şəkildə artmasına gətirib çıxardı, çünki Təhlükəsizlik Şurası, əslində, dünyanın aparıcı dövlətlərinin cari beynəlxalq məsələlər haqda razılığa gələ biləcəyi yeganə danışıqlar məkanı olaraq qalırdı. Böhran nəticəsində "İyirmiliyin" də rolu əhəmiyyətli dərəcədə artdı, dünya maliyyə sistemində islahat məsələsi ona həvalə edildi. Onda qəti aydın oldu ki, ABŞ, hətta özünün bütün qüvvəsini və iqtisadi ehtiyatlarını səfərbər etsə də, dünyada hakim rolunu təkbəşinə saxlamaq iqtidarında deyil.

Maliyyə böhranı başlanan dövrdə bircütüblü dünya modelinin üstündən birdəfəlik xətt çəkildi. Bu proses əhəmiyyətli maliyyə resursları, geniş ərazisi və böyük sayda əhalisi olan dövlətlərin dünya səhnəsində ön plana çıxması ilə müşayiət olunurdu [7]. BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi-Afrika Respublikası) bu cəhətdən xüsusi əhəmiyyət kəsb etdi.

Bu yeni dövlətlərarası birliyin yaranması BMT-nin də fəaliyyətinə təsir etməyə bilməzdi, xüsusən ona görə ki, BRİKS-in iki üzvü – Rusiya və Çin Təhlükəsizlik Şurasının daimi üzvləridir. BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin çox cəhətdən çoxtərəfli danışıqlar prosesində əldə edilən ilkin razılışmalara əsaslanmasını nəzərə alsaq, BRİKS ölkələrinin öz hərəkətlərini əlaqələndirmək imkanı labüd olaraq, bu təşkilatın işinin nəticələrinə getdikcə daha çox təsir göstərəcək. Bu fakt artıq Qərbi ölkələri tərəfindən təqdim edilmiş Suriya üzrə qətnamə layihəsinin müzakirəsinin gedişində aşkar görünürdü. 2011-ci il

oktyabrın 5-də bu layihəyə dair səsvermə vaxtı Rusiya və Çin özlərinin veto hüququndan istifadə etdilər, BRİKS-in üzvləri olan digər ölkələr – Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Braziliya və Cənubi Afrika Respublikası isə bitərəf qaldılar. Gələcəkdə BRİKS ölkələri arasında kooperasiyanın güclənəcəyini gözləmək olar, bu isə BMT-nin Qərb dövlətlərinin siyasi alətinə çevrilməsinə maneə olacaq və bu təşkilatın nüfuzunun artmasına imkan yaradacaq [8].

Bununla əlaqədar, 1998-2004-cü illərdə Rusiyanın xarici işlər naziri olmuş İqor İvanovun bir fikrini olduqca maraqlı hesab edirik. O deyirdi ki, regional təhlükəsizlik institutlarının qarşılıqlı əlaqəli şəbəkəsi müasir təhlükəsizlik problemlərinin öhdəsindən BMT-nin təkbaşına gələ bilməyəcəyini nəzərə alaraq, yeni təhlükəsizlik rejiminin yaradılmasında BMT ilə əlbir olmalıdır. Lakin bu institutların vəzifəsi həmin təşkilatı əvəz etmək yox, onu dəstəkləməkdir [9].

Bir mühüm amili də qeyd etmək lazımdır ki, sülhün və təhlükəsizliyin qorunub saxlanması işində BMT-nin effektivliyi bilavasitə Təhlükəsizlik Şurasının səmərəli işi ilə bağlıdır, onun fəaliyyəti çoxdan tənqidi analizə məruz qalır. Bu, hər şeydən əvvəl, dünyanın bir sıra aparıcı ölkələrini Təhlükəsizlik Şurasına daxil etmək yolu ilə onun tərkibini genişləndirmək tələbləri ilə bağlıdır.

Son illər Təhlükəsizlik Şurasının artıq səmərəsiz fəaliyyət göstərdiyi haqqında geniş təhlillər verilir. Düşündürücüdür ki, bu cür tənqidi və xeyli dərəcədə bədbin mövqenin əsası vardır. Çünki son dövrlərdə dünyanın müxtəlif regionlarında özünü göstərən münaqişələr, ziddiyyətli geosiyasi situasiyalar, dövlətlərarası ixtilaflar demək olar ki, effektiv həllini tapmır. İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq münasibətlər sistemi artıq səmərəli deyil, təşkilatların strukturu və funksiyaları müasir dünyanın çağırışlarına cavab vermir. "Sürətlə dəyişən təhlükələrə qarşı durmaq üçün yeni dünya institutları yaradılmalıdır. Və yaxud mövcud olanlarda ciddi dəyişikliklər baş verməlidir" [10].

Maraqlıdır ki, bu cür vəziyyətə müxtəlif elmi-nəzəri və geosiyasi yanaşmalar özünü göstərir. Çıxış yolu kimi fərqli modellər təklif edilir. Buraya müxtəlif formullar daxildir [11].

Mütəxəssislər dünya nizamının yeniləşdirilməsini zəruri hesab edirlər. Mövcud sistemi dəyişmək prosesi isə xeyli mürəkkəb və çətindir. Faktiki olaraq, bu istiqamətdə konkret addımlar atılmır. Buna baxmayaraq, yekdil fikrə görə, çıxış yolu qüvvələr balansını saxlamaqdadır. Henri Kissincer Vestfal sazişindən sonra formalaşmış qaydaların tamamilə başqaları ilə əvəz edilməsinin mümkünlüyünü istisna etmir [12]. Eyni zamanda, o, incə bir məqamı da ayrıca qeyd edir.

Məsələ yeni qüvvələr balansının yaradılmasından ibarətdir. Bunun üçün əsas amil hərbi tarazlığın saxlanmasıdır. Həmin amil milli maraqları maksimum dərəcədə təmin etmək imkanı verir. Corc Vaşinqton Universitetinin professoru Mark Linç bunu "konstruktivist yanaşma" kimi qiymətləndirir [13]. Onun xarakterik xüsusiyyəti kimi sivilizasiyaların və fərqli mədəniyyətlərin nəzərə alınması göstərilir. Təhlilçilərin qəti inamına görə, yeni çoxqütblü dünyada əsas rol hegemon fəvqəldövlət deyil, dünya birliyinin bütün üzvlərinin mənafeələrini nəzərə alan münsif – demokratik beynəlxalq təşkilat olan BMT oynamalıdır [14].

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra öz xarici siyasətində aparıcı beynəlxalq təşkilatların, ən əvvəl BMT-nin üzvü olmaq, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə öz ədalətli mövqeyini dünya birliyinə çatdırmaq üçün onların tribunalarından istifadə edərək onlarla fəal əməkdaşlığı tənzimləmək vəzifəsini qarşıya qoydu. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması haqqında qətnamə qəbul edildi.

Azərbaycanın BMT-yə daxil olması geniş əhatə dairəsindəki dövlətlərlə əlaqə saxlamaq, onlarla qarşılıqlı fəaliyyət göstərmək üçün real imkanlar yaratdı, bu isə Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Beynəlxalq aləmdə Azərbaycandakı real vəziyyət haqqında obyektiv informasiyanın olmadığı şəraitdə BMT kimi nüfuzlu təşkilatın tribunası bu çətin vəziyyətdən çıxmaq, həm ölkədə, həm də enerji ehtiyatları getdikcə daha mürəkkəb geosiyasi xarakter kəsb edən bütün Qafqaz-Xəzər regionunda gedən proseslər haqqında daha obyektiv informasiyanı dünya birliyinə çatdırmaq üçün geniş imkanlar verdi.

Azərbaycanın öz xarici siyasətində qarşıya qoyduğu əsas hədəflər ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, pozulmuş ərazi bütövlüyünün və dövlət sərhədlərinin bərpası, həmçinin, dünya təcrübəsindən bəhrələnərək həqiqətən demokratik vətəndaş cəmiyyətinin qurulmasıdır. Ölkədə bazar iqtisadiyyatının formalaşması və inkişafı üçün Bakı BMT-nin üzvü olan aparıcı ölkələrin təcrübəsindən istifadə edir və qabaqcıl bazar iqtisadiyyatı ölkələri ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirir.

Azərbaycan elmi-texniki, mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində BMT-nin ixtisaslaşdırılmış, fəaliyyəti müxtəlif sahələri əhatə edən strukturları ilə qarşılıqlı fəaliyyət göstərir.

BMT ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanın qarşısında böyük perspektivlər mövcuddur. Bu, həm dünyanın aparıcı ölkələri ilə iqtisadi əməkdaşlıq, həm də Azərbaycanın imicinin qorunub saxlanması və təbliğatı baxımından ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın BMT-də üzvlüyünün hələ ilk illərində BMT-nin üzvü olan başqa ölkələrlə qarşılıqlı əlaqələrin nizamlanması üçün ilk addımlar atılıb. Lakin yalnız 1993-cü ilin ortalarından başlayaraq Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyası əsasında BMT ilə səmərəli iş aparılırdı. Bu strategiya beynəlxalq aləmdə Azərbaycanın dövlət maraqlarının müdafiəsinə və möhkəmləndirilməsinə, çoxvektorlu və tarazlaşdırılmış diplomatiyaya əsaslanırdı. Buna görə Azərbaycanın BMT ilə əməkdaşlığı daha çoxplanlı, məqsədyönlü və məzmunlu xarakter kəsb edirdi.

Azərbaycanın BMT-də daimi nümayəndəliyi lap əvvəldən Azərbaycanda və onun ətrafında vəziyyət haqqında beynəlxalq birliyin məlumatlandırılması, dünya dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin nizamlanması sahəsində mühüm iş aparır. BMT-nin əsas orqanlarında və həmin orqanlar çərçivəsində keçirilən müxtəlif tədbirlərdə ölkəmizin fəal iştirakı beynəlxalq aləmdə Azərbaycan haqqında obyektiv ictimai rəyin formalaşmasına xeyli dərəcədə imkan yaradırdı. Birləşmiş Millətlər Təşkilatı Bakı üçün ölkəmizin ikitərəfli əlaqələri olmayan dövlətlərlə bilavasitə dialoq aparmasına həmişə imkan yaradırdı. BMT-nin üzvü olan ölkələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın verilməsi Azərbaycan diplomatiyasının prioritetli məsələsi olub və indi də belədir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məsələlər Azərbaycan nümayəndə heyəti tərəfindən əzmkarlıqla aparılan diplomatik işin nəticəsində mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılırdı. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası bu təcavüzlə bağlı dörd qətnamə qəbul edib, onların mahiyyəti Azərbaycanın bir sıra rayonlarının işğalının pislənməsindən, erməni silahlı dəstələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması və qaçqınların daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi tələbindən ibarətdir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının müxtəlif beynəlxalq forumlarında ilbəl daha fəal iştirak edir. BMT yanında özünün daimi nümayəndəliyi olan Azərbaycan təkcə bu

təşkilatın əsas orqanları ilə deyil, həm də BMT-nin ixtisaslaşdırılmış orqanları ilə əməkdaşlıq edir, onların çoxunun Bakıda öz nümayəndəlikləri var.

1995-1997-ci və 1998-2000-ci illərdə Azərbaycan UNICEF-in İcraiyyə Şurasının üzvü, 2003-2005-ci illərdə isə BMT-nin İqtisadi və Sosial Şurasının üzvü olub. Məhz BMT-nin müxtəlif strukturlarında fəal iştirak, həmçinin ölkənin regional liderə çevrilməsi, bazar iqtisadiyyatının dinamik inkişafı və vətəndaş cəmiyyəti qurulmasında qazanılmış müvəffəqiyyətlər BMT daxilində Azərbaycanın nüfuzunun artmasına xeyli dərəcədə imkan yaradıb. 2011-ci il oktyabrın 24-də ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunu əyani şəkildə təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli xarici siyasət fəaliyyəti, onun Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin tribunasından dəfələrlə dərin mənalı, məzmunlu, əsaslandırılmış nitqləri həlledici əhəmiyyət kəsb edir.

Bütün çətinliklərə baxmayaraq, BMT səviyyəsində sərt mübarizədə həlledici səsvermə mərhələsində qazanılmış qələbə bütövlükdə Azərbaycan diplomatiyasının öz inkişafının yeni səviyyəsinə çatdığını nümayiş etdirən böyük uğuru oldu.

Bu tarixi hadisə Azərbaycanın beynəlxalq səhnədə get-gedə artan nüfuzunun aşkar göstəricisi oldu. Azərbaycan həm də Cənubi Qafqazdan və Mərkəzi Asiyadan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmiş ilk ölkə oldu.

Prezident İlham Əliyevin Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə bəyanatında qeyd etdiyi kimi, "Azərbaycan bu təşkilatda sadıq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir" [15].

Bu da son dərəcə əhəmiyyətli faktdır ki, Azərbaycan, Təhlükəsizlik Şurasına üzvlüyündən istifadə edərək, ilk növbədə öz ərazi bütövlüyünün pozulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında ədalətli həlli haqqında məsələnin BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə daxil olunması imkanını əldə etdi.

ƏDƏBİYYAT

1. Вах: Бутрос-Гали Б. Повестка дня для мира. Изд. 2-е. Нью-Йорк, 1995. С.5.
2. Шатуновский-Бюрно С.В. Совет Безопасности ООН и современный мир // Право и Политика, 2000, №12.
3. Роль Организации Объединенных Наций в поддержании международного мира и безопасности (На примере конфликта между Ираком и Кувейтом). Исследовательский центр по изучению Кувейта. М., 1999. С.16.
4. Шатуновский-Бюрно С.В. Совет Безопасности ООН и современный мир // Право и Политика, 2000, №12.
5. Yənə orada.
6. Annan K. 'We, the Peoples': The Role of the United Nations in the 21st Century. UN DPI. N.Y, 2000. P. 48.
7. Mead W.R. The Return of Geopolitics: The Revenge of the Revisionist Powers / Foreign Affairs. May/June 2014, vol 93, №3.-P. 69-79.
8. Сергеев В. Роль ООН в современном мире / Российский совет по международным делам (РСМД), 24 октября 2011.
9. РСМД: Для повышения эффективности работы ООН необходимы вспомогательные организации / ИТАР-ТАСС, 28 июня 2013 г.
10. Patrick S. The Unruled World / Foreign Affairs, January/February 2014, №1.

11. Kaplan R.D. Anarchy and Hegemony / Global Affairs, April 17, 2013.
12. Kissinger H. World Order. Penguin Press HC, 2014, 432 p.
13. Lynch M. Kissinger the constructivist / The Washington Post, October 21, 2014.
14. Legvold R. Managing the New Cold War / Foreign Affairs, July/August 2014.
15. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatı / AzərTAc, 25 oktyabr 2011.

ЛЕЙЛА МАМЕДАЛИЕВА

Министерство иностранных дел Азербайджанской Республики

**МЕСТО И РОЛЬ СОВЕТА БЕЗОПАСНОСТИ ООН
В СИСТЕМЕ СОВРЕМЕННЫХ МЕЖДУНАРОДНО-ГЕОПОЛИТИЧЕСКИХ
ОТНОШЕНИЙ И АЗЕРБАЙДЖАН**

В статье рассматриваются основные аспекты деятельности Совета Безопасности ООН как основного инструмента обеспечения стабильности в системе современных международно-геополитических отношений. Показывается место и роль Совета Безопасности как организации, обладающей широкими полномочиями в деле обеспечения международной безопасности и поддержания мира на всей планете. Отмечается особое значение избрания и деятельности Азербайджана в качестве непостоянного члена Совета Безопасности ООН.

LEYLA MAMMADALIYEVA

Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.

**THE PLACE AND ROLE OF THE UN SECURITY COUNCIL
IN THE SYSTEM OF CONTEMPORARY INTERNATIONAL
AND GEOPOLITICAL RELATIONS AND AZERBAIJAN**

The article studies main aspects of the activities of the UN Security Council as a key instrument for ensuring stability in the system of contemporary international and geopolitical relations. It highlights the place and role of the Security Council as an organization that has the authority in ensuring international security and maintaining peace globally. The article emphasizes the importance of the election and activities of Azerbaijan as a non-permanent member of the UN Security Council.

Rəyçilər: s.e.n.K.C.Məmmədov, t.e.d.P.Q.Darabadi

BDU-nun Diplomatıya və müasir inteqrasiya prosesləri kafedrasının 16.09.2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №1)